

## **TƏDİYƏ BALANSI**

### ***Tədiyə balansının makroiqtisadi parametrləri***

*2007-ci ilin yanvar-iyun aylarında ölkədə yüksək tempfli iqtisadi artımın davam etməsi, milli məhsullara xarici tələbin (partnyor ölkələrdə iqtisadi artım) yüksəlməsi, investisiya mühitinin daha da yaxşılaşması şəraitində kapital axınının genişlənməsi, dünya bazarlarında neftin qiymətinin yüksək səviyyədə qalması kimi amillər tədiyə balansının parametrlərinin əhəmiyyətli yaxşılaşmasını şərtləndirmişdir.*

2007-ci ilin 6 ayı ərzində tədiyə balansının ümumi saldosu müsbət olmuş və ötən ilin müvafiq dövrünün göstəricisindən 810.7 mln. \$ çox olaraq ÜDM-in 10.9%-ni təşkil etmişdir.

Ölkədə yüksək tempfli iqtisadi artım strategiyasının, o cümlədən onun vacib tərkib hissəsi olan neft-qaz strategiyasının uğurla reallaşdırılması ölkənin ixrac potensialının artmasını şərtləndirmişdir. Nəticədə 2007-ci ilin yanvar-iyun aylarında da daxili yığım norması investisiyaları üstələmiş, tədiyə balansının cari əməliyyatlar hesabında son dövrlərdə müşahidə olunan profisit xeyli artmış və cari hesabın saldosu müsbət 3996.7 mln. \$ məbləğində olaraq ÜDM-in 32.4%-nə bərabər olmuşdur.

Xarici ticarət balansının müsbət saldosu keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artaraq ÜDM-in 53.9%-nə bərabər olmuşdur. Bu da kapitalın və maliyyənin hərəkəti hesabında yaranmış mənfi saldonu maliyyələşdirərək tədiyə balansının ümumi saldosunun müsbət olmasını şərtləndirmişdir.

Tədiyə balansının sektorlara ayrılmaqla təhlili isə göstərir ki, əvvəlki illərdə olduğu kimi 2007-ci ilin yanvar-iyun aylarında da xarici iqtisadi əməliyyatlar *neft-qaz sektoru* üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olmuşdur.

Neft-qaz sektoru üzrə ümumi daxilolmalar əsasən neftin ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə əsasən mənfəətin və investisiyaların repatriasiyasını, maşın, mexanizm, digər texnoloji avadanlıqların və xidmətlərin idxalının maliyyələşdirilməsinə sərf olunan vəsaitləri əks etdirir. Neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo iqtisadiyyatın digər sektorlarının xarici valyutaya tələbatının maliyyələşdirilməsini və ölkənin valyuta ehtiyatlarının artmasını təmin etmişdir.


## *Tədiyə balansının əsas analitik göstəriciləri*

	2006-cı il, 6 ay		2007-ci il, 6 ay	
	Mln. \$	ÜDM-də %-lə	Mln. \$	ÜDM-də %-lə
<b><i>I. Cari əməliyyatlar hesabının saldosu</i></b>	<b>1064.1</b>	<b>13.4</b>	<b>3996.7</b>	<b>32.4</b>
Xarici ticarət balansı	3192.7	40.4	6648.3	53.9
Xidmətlər balansı	-977.0	-12.4	-1045.9	-8.5
Gəlirlər balansı	-1365.6	-17.3	-2014.6	-16.3
-İnvestisiya gəlirlərinin repatriasiyası	-1230.9	-15.6	-1938.3	-15.7
Cari transfertlər balansı	214.0	2.7	408.9	3.3
<b><i>II. Kapitalın və maliyyənin hərəkəti hesabının saldosu</i></b>	<b>-524.8</b>	<b>-6.6</b>	<b>-2646.7</b>	<b>-21.5</b>
Birbaşa investisiyalar	11.2	0.2	-2368.2	-19.2
- Azərbaycan iqtisadiyyatına	2413.9	30.5	1997.2	16.2
- Xarici iqtisadiyyata	-522.3	-6.6	-374.4	-3.0
- İnvestisiyaların repatriasiyası	-1880.4	-23.7	-3991.0	-32.4
Neft bonusu	1.0	-	41.2	0.3
Kreditlər və digər investisiyalar	-537.0	-6.8	-319.7	-2.6
<b><i>III. Tədiyə balansının ümumi saldosu</i></b>	<b>539.3</b>	<b>6.8</b>	<b>1350.0</b>	<b>10.9</b>

### *Cari əməliyyatlar hesabı*

2007-ci ilin yanvar-iyun ayları ərzində ölkənin beynəlxalq iqtisadi fəaliyyətinin cari əməliyyatlar üzrə bütün sahələrində məcmu daxilolmalar və ödənişlər arasındakı balansda—*cari əməliyyatlar hesabında 3996.7 mln. \$ məbləğində* profisit yaranmışdır.

**Mln. \$**



Müqayisə üçün qeyd etmək lazımdır ki, bu göstərici 2006-cı ilin yekunları üzrə cari əməliyyatlar hesabının profisitindən **300.0** mln. \$ çoxdur. Belə yüksək profisitın yaranması əsasən neft-qaz sektoru üzrə malların ixracının artımı ilə izah olunur. Belə ki, 2006-cı ilin yanvar-iyun aylarında neft-qaz sektoru üzrə malların ixracı 4.9 mlrd. \$ olmuşdursa, 2007-ci ilin yanvar-iyun aylarında bu göstərici 1.8 dəfə artaraq 8.7 mlrd. \$ çatmışdır. Bu isə öz növbəsində xarici ticarət balansının saldosunun da müsbət 3.2 mlrd. \$-dan 6.6 mlrd. \$-a qədər yüksəlməsini şərtləndirmişdir.

### ***Xarici ticarət balansı***

Xarici ticarət dövriyyəsi 11.9 mlrd. \$ təşkil etmiş və 2006-cı ilin müvafiq dövrünün göstəricisindən 55.3% çox olmuşdur. Ölkəyə idxal olunan malların həcmi 2.6 mlrd. \$ və ya ÜDM-in 21.1%-ni, ixracın həcmi isə 9.3 mlrd. \$ və ya ÜDM-in 75.0%-ni təşkil etmişdir. *Xarici ticarət balansı 6.6 mlrd. \$ məbləğində və ya ÜDM-in 53.9%-i həddində müsbət saldo ilə nəticələnmişdir.*

Bütövlükdə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin ümumi həcmi 4.2 mlrd. \$, o cümlədən ixrac 3.8 mlrd. \$, idxal isə 0.4 mlrd. \$ məbləğində artmışdır.

2007-ci ilin yanvar-iyun aylarında Azərbaycan dünyanın 127 dövləti ilə əmtəə ticarəti etmişdir. Xarici ticarətin 11.6%-i MDB üzvü olan dövlətlərin, 88.4%-i isə digər xarici dövlətlərin payına düşür. Dövlətimizin İtaliya, Rusiya, Türkiyə, İran, Ukrayna, Almaniya, Birləşmiş Ştatlar, Qazaxıstan, Birləşmiş Krallıq və Koreya Respublikası ilə daha intensiv ticarət əlaqələri olmuşdur. Bütövlükdə Azərbaycan Respublikasının idxal-ixrac əməliyyatlarının 85.4%-i yuxarıda adı çəkilən əsas tərəf müqabilləri olan 10 dövlət ilə aparılmışdır.

### ***2007-ci ilin yanvar-iyun aylarında xarici ticarət üzrə əsas tərəf müqabilləri***

(Mln. \$)

	<b><i>Əmtəə dövriyyəsi</i></b>	<b><i>İxrac</i></b>	<b><i>İdxal</i></b>	<b><i>Saldo</i></b>
<i>İtaliya</i>	7221	7149	72	+7077
<i>Rusiya Federasiyası</i>	683	243	440	-197
<i>Türkiyə</i>	637	305	332	-27
<i>İran (İslam Respublikası)</i>	337	258	79	+179
<i>Ukrayna</i>	252	17	235	-218
<i>Almaniya</i>	238	8	230	-222
<i>Birləşmiş Ştatlar</i>	204	95	109	-14
<i>Qazaxıstan</i>	195	115	80	+35
<i>Birləşmiş Krallıq</i>	191	7	184	-177
<i>Koreya Respublikası</i>	161	125	36	+89
<i>Başqaları</i>	1736	930	806	+124
<b><i>Cəmi</i></b>	<b>11855</b>	<b>9252</b>	<b>2603</b>	<b>+6649</b>
<i>O cümlədən:</i>				
<b><i>MDB dövlətləri</i></b>	<b>1370</b>	<b>529</b>	<b>841</b>	<b>- 312</b>
<b><i>Digər dövlətlər</i></b>	<b>10485</b>	<b>8723</b>	<b>1762</b>	<b>+6961</b>

**Əmtəə ixracı.** Xarici ticarətin daha da sərbəstləşdirilməsi, yanacaq kompleksinin ixracat yönümlü müəssisələrində istehsalın inkişafı, habelə dünya bazarında neftin əlverişli qiymət konyunkturu ixracatın daha da artmasına təkan vermiş və 2007-ci ilin yanvar-iyun aylarında əmtəə ixracı 2006-cı ilin müvafiq dövrünə nisbətən 1.7 dəfə artaraq 9.3 mlrd. \$ olmuşdur. Nəticədə ixracın ÜDM-də xüsusi çəkisi 75.0% təşkil etmişdir. Bu isə ölkənin dünya iqtisadiyyatına daha sıx inteqrasiya olunduğunu, onun **açıqlıq dərəcəsinin** yüksəldiyini göstərir.

İxrac olunmuş malların strukturunda neft məhsulları dominant yer tutmaqda qalmış və onların payına ümumi ixracın 93.7%-i düşmüşdür.

2007-ci ilin yanvar-iyun ayları ərzində xarici dövlətlərə 8.7 mlrd. \$ neft məhsulları ixrac olunmuşdur ki, bu da 2006-cı ilin müvafiq dövrünün göstəricisindən 1.8 dəfə çoxdur. İxrac olunmuş bütün neft məhsullarının yalnız 737.5 mln. \$ neft emalı məhsullarının, 7.9 mlrd. \$ isə xam neftin ixracının payına düşür. İxrac olunmuş xam neftin 7.7 mlrd. \$ Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. Bunun da 1.2 mlrd. \$ Azərbaycanın payına düşən, 6.5 mlrd. \$ isə **“Əsrin müqaviləsi”** ilə bağlı konsorsiumun xarici səhmdarlarının payına düşən neftin dəyəridir. İxrac olunmuş ümumi xam neftin 192.0 mln. \$ isə ARDNŞ tərəfindən xaricə göndərilmişdir.

### **İxracın strukturu**

	2006-cı il, 6 ay		2007-ci il, 6 ay	
	Məbləğ, mln.\$	Xüsusi çəkisi, %-lə	Məbləğ, mln.\$	Xüsusi çəkisi, %-lə
<b>İxrac - cəmi</b>	<b>5413.9</b>	<b>100.0</b>	<b>9251.8</b>	<b>100.0</b>
o cümlədən:				
1.Yanacaq-xammal məhsulları	5179.0	95.6	8832.4	95.5
- neft məhsulları	4928.9	91.0	8665.3	93.7
- digər xammal	250.1	4.6	167.1	1.8
2.Maşın və avadanlıq	70.3	1.3	143.9	1.5
3.İstehlak malları	155.3	2.9	255.5	2.8
4.Digər mallar	9.3	0.2	20.0	0.2
- təbii qaz	-	-	12.7	0.1

Təqdirəlayiq haldır ki, 2007-ci ilin 6 ayı ərzində ölkənin **qeyri-neft sektorunun** payına düşən ixrac mallarının ümumi dəyəri 2006-cı ilin müvafiq dövrünə nisbətən 18.5% artaraq 573.8 mln. \$ çatmışdır. Bu artım əsas etibarilə maşınqayırma, əlvan və qara metalların və kənd təsərrüfatı məhsullarının ixracının artımı hesabına olmuşdur.

**Əmtəə idxalı.** 2006-cı ilin 6 ayı ilə müqayisədə hesabat dövrü ərzində ölkəyə idxal olunan istehlak mallarının strukturunda və artım tempində keyfiyyət və kəmiyyət dəyişiklikləri müşahidə olunur. Belə ki, istehlak mallarının ümumi artım tempi 38.5% olmuşdursa, ərzaq malları cəmi 24.0% artmışdır. Bunun isə əsas səbəbi idxalı əvəz edən yeyinti məhsullarının istehsalının inkişafı ilə bağlıdır.

### ***İdxalın strukturu***

	2006-cı il, 6 ay		2007-ci il, 6 ay	
	Məbləğ, mln.\$	Xüsusi çəkisi, %-lə	Məbləğ, mln.\$	Xüsusi çəkisi, %-lə
<b>İdxal-cəmi</b>	<b>2221.2</b>	<b>100.0</b>	<b>2603.5</b>	<b>100.0</b>
cümlədən:				
1.İstehlak malları	777.8	35.0	1077.1	41.4
- ərzaq məhsulları	272.4	12.3	337.9	13.0
- digərləri	505.4	22.8	739.2	28.4
2.İnvestisiya yönümlü mallar	558.8	25.2	486.4	18.7
- beynəlxalq neft-qaz konsorsiumları	474.1	21.4	420.4	16.2
- digərləri	84.7	3.8	66.0	2.5
3. Digər mallar	884.6	39.8	1040.0	39.9

Fiziki şəxslərin *idxalını* (468.2 mln. \$) və humanitar malları (17.3 mln. \$) da nəzərə almaqla 2007-ci ilin 6 ayı ərzində ölkəmizə 1077.1 mln. \$ məbləğində istehlak malları gətirilmişdir. Bunun da 31.4%-i, yəni 337.9 mln. \$ ərzaq məhsullarının payına düşür.

İdxalın strukturunda investisiya yönümlü maşın-avadanlıqların və malların xüsusi çəkisi 18.7% təşkil edərək 486.4 mln. \$ bərabər olmuşdur. Bunun da 86.4%-ni beynəlxalq neft-qaz kontraktları çərçivəsində ölkəyə cəlb olunmuş investisiyalar hesabına idxal olunmuş mallar təşkil edir. Bundan başqa 2007-ci ilin yanvar-iyun ayları ərzində ölkəyə ümumi məbləği 1.0 mlrd. \$ bərabər olan istehsal təyinatlı maşın-avadanlıq, kimya, qara və əlvan metallar və digər məhsullar da gətirilmişdir.

### ***Xidmətlər balansı***

2007-ci ilin yanvar-iyun aylarında xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində qarşılıqlı xidmətlər əsas yerlərdən birini tutmuşdur və həmin xidmətlərin ümumi həcmi 2.2 mlrd. \$ təşkil etmişdir. Bunun da 1604.5 mln. \$ qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 558.5 mln. \$ isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərdir. Beləliklə, xidmətlər balansının saldosu mənfi 1045.9 mln. \$ olmuşdur ki, bu da ÜDM-in 8.5%-nə bərabərdir. Bu göstərici 2006-cı ilin müvafiq dövründə 12.2%-ə bərabər olmuşdur.

Xidmətlər balansı kəsiri əsasən beynəlxalq kontraktlar çərçivəsində ölkənin neft-qaz sektorunun fəaliyyəti ilə bağlıdır. Belə ki, bu sektorda hesabat dövrü ərzində görülmüş işlərin yerinə yetirilməsi ilə əlaqədar ölkədə istifadə olunmuş 2.1 mlrd. \$ məbləğində xarici investisiyaların 932.0 mln. \$ tikinti-quraşdırma və digər xidmətlərlə bağlı xərclərə görə xarici dövlətlərin rezidentlərinə ödənilmişdir. Bu isə xidmətlər balansının kəsirinin 89.0%-ni təşkil edir.

Beynəlxalq kontraktlar çərçivəsində neft-qaz sektorunun fəaliyyəti ilə bağlı xidmətlərin idxalını istisna etməklə xidmətlər balansı 2007-ci ilin yanvar-iyun aylarının yekunlarına görə cəmi 113.9 mln. \$ həcmində mənfi saldo ilə nəticələnmişdir.

Tədiyə balansında öz əksini tapmış qarşılıqlı xidmətlər dövriyyəsinin 23.4%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 505.3

mln. \$ bərabər olan nəqliyyat xidmətlərinin 47.6%-i Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədardır.

Öz növbəsində Azərbaycanın rezidentlərinin göstərdiyi nəqliyyat xidmətlərinin ümumi dəyəri 2006-cı ilin müvafiq dövrünə nisbətən 66.9% artaraq 264.8 mln. \$ bərabər olmuşdur. Bu vəsaitin böyük hissəsi TRASEKA layihəsi çərçivəsində ölkə ərazisi vasitəsilə Orta Asiya ölkələri ilə Avropa ölkələri arasında tranzit yükdaşımalarının intensivləşməsi nəticəsində əldə edilmişdir.

Hesabat dövründə turizmlə bağlı xaricilərə göstərilən xidmətlərin dəyəri 88.2 mln. \$ bərabər olmuşdur ki, bunun da 32.0%-i (28.3 mln. \$) qeyri-rezidentlərin Azərbaycana işgüzar səfərləri ilə bağlıdır. Müsbət haldır ki, bu səfərlərlə bağlı xarici iş adamlarına göstərilən xidmətlərin dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 19.7 mln. \$ artaraq 28.3 mln. \$ çatmışdır. Öz növbəsində xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 97.5 mln. \$ məbləğində olmuşdur. Bunun da əsas hissəsi (92.0%-i) Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri xərclərinin (məkik idxal istisna olmaqla) payına düşür. Ümumiyyətlə, qarşılıqlı xidmətlərin ölkənin xarici dövlətlər ilə əmtəə və xidmətlər üzrə ümumi idxal-ixrac dövriyyəsində xüsusi çəkisi 15.4% təşkil etmişdir.

### ***Gəlirlər***

Gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 2.3 mlrd. \$ ötmüşdür. Bunun da 93.8%-ni (2.2 mlrd. \$) Azərbaycandan ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (1.9 mlrd. \$) Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin xarici investorlarının payına düşən gəlirlərinin repatriasiyası (xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqları (74.0 mln. \$) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (neft-qaz sektoru da daxil olmaqla 119.9 mln. \$) təşkil edir.

Gəlirlərlə bağlı ölkəyə daxil olmuş vəsait 2006-cı ilin müvafiq dövründə 123.0 mln. \$ olduğu halda, 2007-ci ilin 6 ayı ərzində bu göstərici 16.2% artaraq 142.9 mln. \$ bərabər olmuşdur. Bunun da 35.6 mln. \$ Dövlət Neft Fondunun vəsaitlərinə, 37.4 mln. \$ Milli Bankın sərəncamında olan xarici valyuta ehtiyatlarına və 6.8 mln. \$ isə bankların xaricdə yerləşdirilmiş aktivlərinə hesablanmış faizlər üzrə gəlirlər təşkil edir.

### ***Cari transfertlər***

Cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 695.5 mln. \$ məbləğində qiymətləndirilmişdir. Bu məbləğin 79.4%-ni ölkəyə daxilolmalar təşkil edir. Belə ki, xarici ölkələrdən daxil olan pul baratlarının, humanitar malların, texniki və digər yardımların ümumi dəyəri 2006-cı ilin müvafiq dövrünə nisbətən 253.8 mln. \$ məbləğində artaraq 552.2 mln. \$ səviyyəsinə çatmışdır. Bu daxilolmaların əsas hissəsini, yəni 92.9%-ni xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul baratları, 3.1%-ni ölkəyə gətirilən humanitar idxal mallarının dəyəri, 4.0%-ni isə digər daxilolmalar təşkil edir.

Bütövlükdə cari transfertlər üzrə əməliyyatların müsbət saldosu 2006-cı ilin müvafiq dövrünə nisbətən 1.9 dəfə artaraq 409.0 mln. \$ (ÜDM-in 3.3%-nə) bərabər olmuşdur .

### ***Kapitalın və maliyyənin hərəkəti***

2007-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında istifadə olunmuş xarici kapitalın ümumi həcmi 3.5 mlrd. \$ təşkil edərək əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 54.1% çox olmuşdur. Bu göstəricinin əvvəlki ilin müvafiq dövrünə nisbətən nəzərəçarpacaq dərəcədə artmasının əsas səbəbi dövlət təminatı olmayan xarici kreditlərin cəlb olunması ilə bağlıdır.

### ***Ölkədə istifadə olunmuş xarici kapital axınının strukturu***

	2006-cı il, 6 ay		2007-ci il, 6 ay		2007-ci il 2006-cı ilə nisbətən, %-lə
	Mln. \$-la	Xüsusi çə- kisi, %-lə	Mln. \$-la	Xüsusi çə- kisi, %-lə	
<b>Birbaşa investisiyalar</b>	<b>1893.4</b>	<b>83.2</b>	<b>1987.6</b>	<b>56.7</b>	<b>105.0</b>
- neft-qaz sektoru	1694.0	74.4	1819.5	51.9	107.4
- digər sektorlar	199.4	8.8	168.1	4.8	84.3
<b>Kreditlər və digər investisiyalar</b>	<b>382.6</b>	<b>16.8</b>	<b>1479.0</b>	<b>42.1</b>	<b>386.6</b>
- dövlət təminatlı kreditlər	160.9	7.0	164.5	4.7	102.2
- dövlət təminatı olmayan kreditlər	176.8	7.8	998.8	28.4	564.9
- neft-qaz sektoru	102.3	4.5	447.0	12.7	436.9
- digərləri	74.5	3.3	551.8	15.7	7 dəfə
- digər investisiyalar	82.0	2.0	315.7	9.0	385.0
<b>Neft bonusu</b>	<b>1.0</b>	<b>-</b>	<b>41.2</b>	<b>1.2</b>	<b>-</b>
<b>C Ə M İ</b>	<b>2277.0</b>	<b>100.0</b>	<b>3507.8</b>	<b>100.0</b>	<b>154.1</b>

Hesabat dövrü ərzində ölkədən kapital axınının strukturunda da mühüm kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermişdir. Belə ki, əvvəlki dövrlərdə ölkə iqtisadiyyatında istifadə olunmuş birbaşa investisiyaların repatriasiyası və xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların ümumi məbləği 2006-cı ilin müvafiq dövrünün göstəricisindən 1.8 dəfə çox olaraq 4.4 mlrd. \$ çatmışdır. Bu artım əsas etibarilə “Əsrin müqaviləsi” ilə bağlı neft-qaz sektorunun xarici öhdəliklərinin azalması hesabına xarici ölkələrin iri neft şirkətləri tərəfindən Azərbaycana yönəldilmiş birbaşa investisiyaların repatriasiyasının həcmnin artması ilə bağlıdır. Belə ki, 2006-cı ilin yanvar-iyun aylarında neft-qaz sektoru üzrə repatriasiya olunmuş investisiyaların həcmi 1.9 mlrd. \$ məbləğində olduğu halda, 2007-ci ilin yanvar-iyun aylarında bu göstərici 2 dəfə artaraq 4.0 mlrd. \$ çatmışdır.

### ***Birbaşa investisiyalar***

İqtisadi artımın stimullaşdırılması baxımından ən effektiv formada - birbaşa investisiyalar formasında ölkə iqtisadiyyatında istifadə olunmuş daxilolmalar 2.0 mlrd. \$ təşkil etmişdir. Bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi

çəkisi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7.4% artaraq 91.5% təşkil etmişdir. Bu sərmayələr iri neft-qaz layihələrinin, BİPİ Eksplöreyşn (Şah Dəniz) Ltd. və Cənub Qafqaz Kəməri Şirkətinin (Bakı- Tiflis-Ərzurum qaz kəmərinin) tikintisi layihəsi və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin Azəri-Çıraq-Günəşli yatağında görülən işlərin maliyyələşdirilməsi ilə əlaqədar ölkə iqtisadiyyatında istifadə olunmuşdur.

Hesabat dövrü ərzində qeyri-neft sektoru üzrə bir çox xarici sərmayəli müəssisələr və firmalar tərəfindən iqtisadiyyatımızın müxtəlif sahələrinə birbaşa investisiyalar şəklində yönəldilmiş xarici kapital 168.1 mln. \$ təşkil etmişdir. Bu isə birbaşa xarici investisiyaların həcmnin 8.5%-ə bərabərdir.

### ***Kreditlər və digər investisiyalar***

Hesabat dövründə iqtisadiyyatımızda istifadə olunmuş xarici sərmayələrin ümumi həcmnin 42.1%-ni birbaşa dövlət və dövlət təminatlı kreditlər, dövlət borcu yaratmayan özəl sektora cəlb olunan kredit və ssudalar, depozitlər və s. kapital axınları təşkil edir.

2007-ci ilin yanvar-iyun ayları ərzində tədiyə balansında əks etdirilmiş bu göstəricilərin ümumi məbləği 1479.0 mln. \$ bərabər olmuşdur. Bu isə keçən ilin müvafiq dövrünün göstəricisindən 3.9 dəfə çoxdur. Həmin məbləğin yalnız 11.1%-i (164.5 mln. \$) birbaşa dövlət və dövlət təminatı əsasında cəlb olunmuş kreditlərdir. Bu da əsas etibarilə “Azərenerji” Səhmdar Cəmiyyəti, irriqasiya-drenaj sisteminin bərpası, Azərbaycanın İpək yolu və kənd təsərrüfatı üzrə investisiya layihələrinin maliyyələşdirilməsi ilə bağlı beynəlxalq maliyyə və digər təşkilatlar tərəfindən ayrılmış kreditlərin istifadə olunmuş hissəsidir. 998.8 mln. \$ vəsait isə dövlət təminatı olmayan kreditlərdir. Bunun da 447.0 mln. \$ neft-qaz sektoru tərəfindən cəlb edilən vəsaitdir. Bu vəsaitin 300.0 mln. \$ ARDNŞ tərəfindən Gürcüstan Respublikasındakı layihələrin maliyyələşdirilməsi məqsədilə 15 xarici bankdan ibarət konsorsiumdan cəlb olunmuş kreditdir. Dövlət təminatı olmayan digər kreditlərin 551.8 mln. \$ isə əsas etibarilə banklar, birligə müəssisələr və firmalar tərəfindən cəlb olunmuşdur. Bu da öz növbəsində əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 7.0 dəfə çoxdur.

### ***Strateji valyuta ehtiyatlarının dəyişməsi***

Azərbaycan iqtisadiyyatına yönəldilmiş xarici sərmayələrin və ölkənin ixrac potensialının durmadan artması və aparılan uğurlu iqtisadi siyasət xarici dövlət borcu və ölkənin neft-qaz sektorunun xarici öhdəlikləri üzrə olan tələbatı, idxal olunmuş əmtəə və xidmətlərin dəyərini tam maliyyələşdirməklə yanaşı, ölkənin strateji xarici valyuta ehtiyatlarının da artmasını təmin etmişdir. Belə ki, hesabat dövrü ərzində strateji valyuta ehtiyatları 31.3% artaraq 2007-ci il 01 iyul tarixinə 5737.1 mln. \$ həcmində olmuşdur. Bunun da 1924.5 mln. \$ Dövlət Neft Fondunun aktivlərindən, 1027.8 mln. \$ hökumətin depozitlərindən, 2784.8 mln. \$ isə Milli Bankın məcmu beynəlxalq aktivlərindən ibarətdir. Bu vəsaitin də 2477.1 mln. \$ Milli Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarından ibarətdir ki, bu da neft-qaz sektoru istisna olmaqla malların və xidmətlərin 5.5 aylıq idxalını maliyyələşdirməyə imkan



verir. Bu isə dünya təcrübəsində qəbul olunmuş beynəlxalq kifayətlilik meyarından da yüksəkdir.

*Bütövlükdə, 2007-ci ilin yanvar-iyun aylarında tədiyə balansının parametrləri xarici sektorda dayanıqlı tarazlığın mövcud olmasına və bunun da ölkə daxilindəki inkişaf proseslərinin dəstəklənməsində mühüm makroiqtisadi faktor olmasına dəlalət edir.*